



Mayın 17-də Park Inn otelinin Dan Ulduzu konfrans zalında Almanyanın Marşal Fondunun və Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə “Azərbaycanda vətəndaş cəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Tədbirin təşkilatçısı İctimai Təşəbbüslər Mərkəzidir. İctimai Təşəbbüslər Mərkəzi (İTM) bu ilin may ayının 10-da təsis olunub. Mərkəzin təsisçilərindən biri tanınmış iqtisadçı, eyni zamanda, Şərq Tərəfdaşlıq Proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının aparıcı üzvlərindən Qubad İbadoğludur. Tədbirdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi məqsədilə hazırlanmış təkliflərdən ibarət Milli Gündəlik təqdim olunub. Milli Gündəlik qeyri-hökumət təşkilatlarının qeydiyyatı, fəaliyyəti, bu sahədəki vergi qoyma və qərarların qəbulunda ictimai iştirakçılıqla bağlı təklifləri əhatə edir.

Tədbiri İTM-in sədri Qubad İbadoğlu açdı, 1-ci Vətəndaş Cəmiyyəti Forumunun keçirilməsi məqsədlərindən, tədbirdə iştirak olunacaq məsələlərə danışıb. Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirin gedişində Mərkəzin sədri Qubad İbadoğlu «Azərbaycanda vətəndaş cəmiyyətinin durumu» mövzusunda təqdimat edib. Təqdimatda vətəndaş cəmiyyəti institutlarının mövcud vəziyyətinə toxunulub, problemlər və çıxış yolları barədə söhbət açılıb.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağirov isə Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəliyi təqdim edib. Təqdimatdan sonra çıxışlar olub.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bəzi dövlət qurumlarının QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı milli qanunvericilik aktlarında nəzərdə tutulmamış, əsassız tələblər irəli sürməsi məsələsinə toxunub. İntiqam Əliyevin fikrincə, burda məqsəd vətəndaş cəmiyyəti institutunun güclənməsinin qarşısını almaqdır.

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağlı Hacıbəyli Milli Gündəlikdə irəli sürülən təkliflərin qanunvericiliyə uyğunlaşdırılması barədə danışıb.

Milli təhsil rəhbəri Rasim Musabəyov və **Qüdrət Həsənov** vətəndaş cəmiyyəti institutlarının zəif olması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildirib, son vaxtlar bu sektorun gücləndiyini vurğulayıblar.

Tədbirin gedişində qərara alınıb ki, təqdim olunan Milli Gündəliyin üzərində işləmək üçün Məşvərət Qrupu yaradılsın və nəzərdə tutulan təkliflərin reallaşdırılması istiqamətlərini əhatə edən tədbirlər planı hazırlansın.

Qeyd edək ki, tədbirdə dövlət orqanlarının, parlament üzvlərinin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri və media təmsilçiləri iştirak edib.

İctimai Təşəbbüslər Mərkəzinin İctimaiyyətlə əlaqələndirici şöbəsi